

Ramil Əkbər oğlu Bayramov<sup>34</sup>

## **İRAN'DA TÜRKOLOGİYANIN ÜMUMİ VƏZİYYƏTİ**

Giriş. İran adlı ölkə tarixində, hazırda da türklerin, xüsusiylə azərbaycanlıların say etibarilə on çox olduğu bir məmələkədir. Burada müəyyən dövrlər qədər (1925) hakimiyət türk tayfalarına mənsub olmuşdur. Başqa sözla, "İran, 1925-ci ilə qədər Böyük Səlçuklu, Səfəvi, Qacar, Əfşar, Qızılbaş, Türkman və Azərbaycan türkləri dövlətləri və xanədanları tərəfindən idarə edilmişdir" (9). Buna uyğun olaraq "məlum vaxta qədər türklər və türk dilinə (Azərbaycan dilinə) bəskidən səhəbat gedə bilməz" kimi bir fikir səsləndirdi bilsək də, asında bəlsə deyildi. Ona görə ki, min ildən artıq türklər hakimiyət başında olmaqlarına baxmayaraq, hakim dil fars dili olmuşdur. Elə buna görə də türk dili məisət, ev və folklor dili olaraq öz varlığı qorusa da, adəbi dil – yazılı dil səviyyasına yüksəlməmişdir. Qeyd edək ki, türklər və onların dilinə müəyyən təzyiqlər özünü göstərsə də, mövcud arazilərdə yaşayan türklər özlərinin türk, dillərinin isə türk dili və ya Azərbaycan dili adlandırılmalıdır. Göründüyü kimi, bu dönmədə fars dili hakimi dil olduğu üçün onun türk dilinə təsiri təbii bir proses formasında özünü göstərmış, yəni dövlət səviyyəsində bütün işlər farsca olduğu üçün türk dili bu proseslərdən kənardır qalaraq danışq dili səviyyəsində yaşamışdır.

Lakin 1924-cü ildə fars kökənlə sülalə olan pəhləvilər hakimiyəti ələ keçirəndən sonra türk dilinə qarşı məkərlə fikirlər də açıq-aydın görünməyə başladı. Məhz ələ bu vaxtdan da farslaşdırma sisyəsi yürüdilmişdir. Türklerin, onların dillərinin assimilyasiyasına məqsədli şəkildə başlanılmışdır.

**Əsas hissə.** Məlum olduğu kimi, türkler tarixən bir ucu Çin, bir ucu Avropanın içərilərinə gedib çıxan ərazilər və şimalda Sibirdən cənubda Hindistana və Şimalı Afrikaya kimi geniş ərazilərdə məskunlaşmışlar. Özü da təkər məskunlaşmaqla kifayatlanmamışlar, müəyyən zamanlarda öz imperiyalarını yaratmışlar. Deməli, türklerin casurluğu, mübarizliyi, mühüm dövlətlər yaratması digər xalqlar tərəfindən həmişə qısqanlıqla qarşılıqlı, onlara qibə olunmuşdur. Buna görə də hər zaman onlara onları mədəniyyətinə, dilinə, ənənəsinə maraq olmuşdur. Dünənin, demək olar, eksər ölkələrində türklerin tarixini, mədəniyyətini, dilini öyrənen mərkəzlər fəaliyyət göstərisi və həzirdə da bu proses davam etməkdədir. İran da belə dövlətlərəndən biridir. Amma bu dövlətlərdəki maraq digərlərindən fərqlənir. Ona görə ki burada tarixən türkler olmuş və hətta uzun müddət dövlət də türklərə maxsus olmuşdur. Qeyd edildiyi kimi, XX əsrin əvvəllərində burada dövlət fars əsillilərin əlinə keçmiş və bununla da türklerin özləri, mədəniyyətləri, dilleri baskı altında qalmış, assimiliyasiya təhlükəsi ilə üzülmüşdür. Yəni Pəhləvilər hakimiyyətə alandan sonra türkleri özlərinə təhlükə hesab etmişlər, bunun üçün də bacardıqları qədər onları öz dillerindən və ənənələrindən uzaqlaşdırmağa çalışmışlar. Hətta dövlət siyaseti elə idi ki, farslaşmaya daha çox üstünlük verdiklərindən İslam dinini, türməniyyətə, dini ənənənləri kölgədə saxlayırdılar. N.İsmayılova yazar: "Xiyaban hərəkəti yarıldılardan sonra Rza xan Pəhləvi dövründə Azərbaycanda ana dilində matbuatın və adəbiyyatın nəşri qadağan olundu. Həmin dövr bütün İranda, xüsusi ilə Azərbaycanda irtican demokratik qüvvələrə, o cümlədən mədəniyyət və adəbiyyat xadimlərinə qarşı hücumu keçdiyi bir dövr idi. Bu illərdə neinki Azərbaycan dilində yaranan matbuat organlarının, hətta fars dilli adəbiyyatın da müterəqqi fikirləri nümayəndələrinin yaradıcılığının qarşısı almındır" (5, s. 6). Bu qeydlər də həmin dövə aid mövcud vəziyyəti olduğu kimi təsvirvürümüzdə canlandırır.

İranda yaşayan türkler – azerbaycanlılar şəhərinin baskısından qurtulmaq üçün türkçe badii, elmi əşərlər yazırıb nöşr etmək istəsələr də, mənşur rejim də çox gözəl bilirdi ki, milli şüurun artmasında ədəbiyyatın çox böyük rol ola bilər. Bu niyyatlə də türkəş əşərlərin yazıclaraq çap olunmasını əngəlləyir və ya icazə vermiridilər. Buna görə də İran İslam Respublikası (1979) yaranana qədər nəşr olunan əşərlər arasında türkçe yazılıb, nəşr olunan əşərlərin sayı çox azdır. Bunlar da dəha çox şeir və folklor nümunələrinə həsr edilmiş kitablardır. Türk dilinin rəsmi dil kimi qadağan edildiyi bəi dönməndə az sayıda olan əşərlərin sırasında M.Şəhriyarin anasının xahişi ilə doğma dilindən yazdı “Heydərbabaya salam” poeması ilə sanki ölməkdə olan ruh bir az dirilmiş oldu. Qısa zamanda yayılıraq oxundu sevildi və müəllifinə şöhrət gətirdi. Bununla da türk xalqına məxsus ədəbiyyatda və döla münasibətdə, özünaqayıdırdı bir dönüşə bas vermiş oldu.

Gördündüyü kimi, türklerin yayıldığı areallarda onların dili de geniş yayılmış ve hatta həmin regionlarda aparıcı dil kimi de çıxış etmişdir. Məsələn, müəyyən yüzillörde Azərbaycan dilinin Qafqazda ümumünsiyyət dili rolunu oynamışdır.

Qeyd olunduğu kimi, indiki İranın belli ərazilərində xeyli sayıda türk toplumları yaşamadır. Onlara başda azərbaycanlılar olmaqla türkmənləri, qaşqayıları, Xorasan türklərini, xalacları, sunqurları, əbiverdiləri, özbəkləri və s. aid edə bilərik. Burada yaşayan türklərin mənəvi paytaxtı isə Təbriz şəhəridir. Bu şəhər İran türklerinin, xüsusilə Azərbaycanlıların six yerləşdiyi, bu və ya digər formalarda təşkilatlandığı ideoloji bir mərkəzdir. Haqqı olaraq göstərilir ki, "Təbriz İran türklüğünün mədəni və siyasi mərkəzidir. Türkmen sahra bölgəsində yaşayan türkmenlər İranda "Türklüklerini" onçu qoruyan toplum olaraq bilinməkdədirler. İrandakı türk dilləri üzərində araşdırma aparan türkoloq Gerhard Dörfer İranı türk dili açısından belə dayarlaşdırılmışdır: İran günün birində eyni hüquq sahibi olacaq dillər və mədəniyyətlər ilə Şərqi İsvəçəri vəziyyətində olacaq, deməli, o zaman oradakı millətləri bütün yönlər ilə yaxşıca arasırdırmışın vaxtı gelmiş olacaqdır. Beləcə, filoloji elm və türkologiya bugündən təxmini edilməyəcək bir ölçüdə zənginləşəcəkdir" (9). Qəribə araşdırmaçının bu formada fikir ifadə etməsi, təbii ki, heç də təsadüfi deyildir. Hatta Cənubi Azərbaycanda türk dialektlərini mövzu olaraq ilk dəfə araşdırın qorb alımları olmuşdur. Belə ki, K.Foy 1903-1904-cü illərdə Təbriz dialekti ilə bağlı məqalələr yazmış, araşdırmalarında Ummiy

bölgisi dialektilerine da yer vermiş ve hatta Erzurum dialektinin Azərbaycan dilinin dialekti kimi dəyərləndirmək lazımlığını bildirmiştir. Bu işlərdə ona əslen Təbrizli olan və Berlinda yaşayan bir türk kömək etmişdir. Bundan başqa, H.Ritter Təbriz dialektinin materiallarına aid mətnləri alman dilinə tərcümə edib və çap etdimişdir (1921). H.S.Zapsal öz əsərində Cənubi Azərbaycan dialektilərinin dil xüsusiyyətlərini təqdim etmişdir (1935). T.Kovalski əsərində aynalı dialektləri ilə bağlı məlumatlar vermiş (1937), V.Monteil isə məqaləsilərde Zəncan dialektinə məxsus materialları tahlil etmişdir (1956), hətta məqaləsində o, fars və Azərbaycan dillerinən əlaqələrindən, xüsusişdə fars dilinin Azərbaycan dilinə təsirindən danışmışdır. Ə.Cəfəroğlu və G.Dörferin birgə yazdıqları məqalədə Cənubi və Şimali Azərbaycan dialektilərinin əsaslılıqları tədqiq olunmuş və onların müqayisili təhlili verilmişdir (1959) və s. (etrafı bax: 1, s. 26-27). Müəlliflər həmçinin qeyd edir ki, Türkiyədə Cənubi Azərbaycan türkçəsinə aid all materialları üzərində tədqiqat aparan M.Ergün olmuşdur. Onun "Azəri türkçisi" (1971) adı ilə çap etdirdiyi əsərində M.Şahriyarin "Heydərbəbaya salam" poemasını əsas götürdüyü üçün bu əsəri Təbriz dialektinin grammatikası da hesab etmək olar. Cənubi Azərbaycan dialektiləri ilə bağlı Türkiyə universitetlərində ilk araştırma isə K.M.Gece tarafından hazırlanın (1985) dissertasiya isidir (1, s. 28).

Qeyd edək ki, Şimali Azərbaycanda, demək olar ki, bütün dialekt və şivələr araşdırılmış, hətta dialektoji atlas (1990) da tərtib olunmuşdur. Təsəssüf hissi ilə deyə bilirik ki, Cənubi Azərbaycan dialektləri ilə bağlı araşdırmalar isə demək olar ki, yoxdur. Yalnız XX əsrin sonu XXI əsrin əvvəllərində Məhərrəm Məmmədinin Cənubi Azərbaycan dialektlərinə, xüsusiylə də Təbriz dialektinə həsr edilən tədqiqatları oxucuların istifadəsindədir.

Fahri Temizyürek ve Emrah Boylu C.Heyyatın eserlerine esaslanarak qeyd edirlər ki, "Rəsmi dövrdə müxtəlif çatınlıklarla nəşr olunan türkologiyaya aid kitabların əksəriyyəti şeir və xalq ədəbiyyatı nümunalarından ibarətdir. 1943-cü ildə A.Müctahidin 2500 türk deyimi və atalar sözlerindən ibarət əsəri nəşr olundu. 1953-cü ildə Əli Təbrizli "Dastan-ı Əslisi və Kərmən" kitabını, daha sonra "Şah İsmayıll" adlı tarixi romanını nəşr etdi. 1960-ci ildə və sonrakı illarda "Şahnamə"nin türkmən dilinə tərcüməsi, "Muxtarname", "İskəndərmama" və "Rüstənmama" əsərləri türk dilində yayımlandı. H.M.Savalan 1962 və 1964-cü illərdə "Təraneha-ye Torki" (Türk mahnları) adlı iki cildlik xalq mahnuları kitabını nəşr etdi. M.A.Ferzanehin 1963-cü ildə Bayatlılar kitabını və 1964-cü ildə "Mebani-ye Destur-e Zəban-e Azərbaycanı" əsərini nəşr etdi. Bunlardan başqa Selamullah Cavidin "Azərbaycan folklorundan örnəklər" əsərinin I cildi 1965-ci ildə, II cildi isə 1979-cu ildə, Səməd Behrangi və Bəhruz Dehqanın birgə topladıqları "Azərbaycan folkloru", "Azərbaycan məsəlləri", "Pare Pare" əsərləri 1966-cı ildə, Peymayi və Firuz Heyatın "Farsca-türkçə", "Türkçə-farsça" lügətləri 1967-ci ildə, H.Sadikin "Vaqif məcmuası", "Aşıqlar", "Azərbaycan şairlərinin şeirlərindən örnəklər", "Sayalar", "M.A.Üzənadxazədənin fəlsəfi məqalələri" adlı əsərləri 1968-1978-ci illərdə nəşr olundu. Dil haqqında yazılmış əsərlərə isə S.Cavidin 1964-cü ildə nəşr etdirildiyi "Hodamız-ı Zəban-i Azərbaycanı və Farsı" (Azərbaycan və fars dillərində özünütəhsil üzrə bələdçi) əsərini aid etmək olar (4, s. 98).

"İranda dürk dilleri ile bağlı araştırmalar ilk defa sistemli olarak, Göttingendeki Türkoloji ve Orta Asya Bilgisi Seminerinin üyeleri tarafından başlanılmıştır. G.Dörfer ve onun talebeleri 1968-1973-cü illerde bu ölkəye elmi araştırma məqsədi ilə gəlmişlər. Xüsusiylə xalac və Xorasan türkçəsi ilə bağlı ciddi tədqiqatlar aparılmışdır. Dörferlə bərabər, S.Tezzec, V.Hesche, S.Fazzy, M.F.Bozkurt və S.Tulu kimi alimlər da var idi. Bu alimlər Xalac türkçəsinin kaşf edərkən türkoloji yeme üfükləri açmış, Xorasan, Qasqay və Xalac dil materialları üzərində işləyərək İrandakı türk dilleri ilə bağlı bir sıra tədqiqatlar təqdim etmişlər" (1, s. 24).

**İran İslam Respublikası döneminde İranda türk dili ve Türklerin varlığı.** Bu dövreden sonra salsaq, gürerik ki, nələrdəsə pəhləvilər zamanından fərqli olaraq yunşalma oldu, lakin bu dövrün də özünləməxsus problemləri diqqət çəkir. Təbii ki, Türkleri öz kökündən uzaqlaşdırmaq: dillərində təhsil almaq və mədəniyyətlərinin vasatlaşdırmaqdan məhrum etmə kimi məsələlər bu və ya digər formalarda bu gün də davam edir.

Bu dövrdə bir çox lügətlər işıq üzü gördü. Belə ki, 1982-ci ildə M. Pifun çap etdirdiyi 30 min sözü əhatə edən "Azerbaijan-caşarsa lügət" və Behzad Behzadının eyni adda 1989-cu ildə nəşr etdirdiyi 50 min sözdən ibarət lügət və qəzid oturak olur.

İranda resmi olarak türk dilinin öyrədilməsi 1993-cü ildə Türkiyənin Tehrandakı Səfirliyinin yaratdığı Türkçə Öyrətim Mərkəzi tərəfindən hayata keçirilməyə başladı. Bu işi yerinə yetirmək üçün Türkiyənin Milli Təhsil Nazirliyi mütəxəssisləri həmin mərkəzə göndərdi. Bundan başqa, Türkiyə və İran universitetləri arasında qurulan elmi əlaqələr nticəsində İranın bəzi universitetlərində (məsələn, Allame-i Tabatabai universitetində) Türk dili və adabiyatı bölümü fəaliyyət göstərirdi. Son dövrlər isə bu sahədə Yunus Emre İnstitutu türk dilini öyrətmə missiyasını davam və inkişaf etdirir. Qeyd edək ki, türk dilinin öyrədilməsi işində rəsmi qurumlarla yanaşı, özəl qurumlar da fəaliyyət göstərməkdədir. Bunlara Ava, Matrix, Milad və s. kimi qurumları göstərmək olar. Onlar digər dillərlə bərabər, türk dilini da tədris edib, hər il onurla insana türk dilini övrədirler.

İndi İsa İranda yaşayan türkler barədə məlumatlara qısa da olsa, nəzər salaq

**Qaşqay, sunqur və əbivedir. Qaşqaylar** İran arazisində yaşayan türk toplumlarından biridir. Onların ümumi sayı təqribən 1,5 mln civarındadır. Qaşqayların da dili cənubda Azərbaycan dilinin taleyini yaşadıqtı üçün olarnı da yazılı ədəbi dili hələ də formallaşdırmaşıdır. 1997-ci ildə M.Çelik adlı türk tədqiqatçı Qaşqay türkçəsinə həst olunmuşsudur. 2014-cü ildə onlara daha başqa bir əsər həsr etmişdir. Bundan başqa, 2004-cü ildə Y.Kurbanbəyovın Qaşqay türkçəsinə ləksikasına həsr etdiyi məqəd də mövcuddur. 2007-ci ildə isə S.Dolatxan qasquvlardan toplanan folklor mətnlərinin morfoloji baxımdan tədqiqatçı cəlb etmişdir (1, s. 62).

Bəzi hallarda qasqay türkçəsi Azərbaycan dilinin bir dialekti kimi dəyərləndirilmək meyilliəri də olmur. Bunu onların tarixi kökünün evni olması ilə də əlaqələndirənlər var. X.Babayeva bu xüsusda yazar: "Aparğıımız

natiçalardan aydın olur ki, türk oguz qövmünün bir parçası olan və hazırda böyük eksriyyeti İranda məskunlaşan qaşqaylar Azərbaycan türkləri ilə eyni soykökə sahibdirlər. Bunu isbat edən mənbələr qaşqayların qədim oguz türk qövmü olduğunu və türk dövlət quruculuğunda mühüm rol oynamadığını isbat edir. Bununla yanaşı, onların, əsasən, Azərbaycan türklərinin yaşıadığı Ərdabil bölgəsindən tarixi səbəblərə görə Fars bölgəsinə yerləşdirildiyi göstərilir. Lakin bütün bunlara rəğmən onlar bu gün də öz dilinə və mədəniyyətinə sahib çıxmaga davam edir” (6).

“Qaşqaylar qorxmaz və vətənsevər insanlardır. Birinci Dünya müharibəsində ingilislərlə savaşaraq “Təngistan<sup>37</sup>” qəhrəmanlıq dastanını yaratıdalar” (3, s. 35). “Qaşqay ləhcəsi Azərbaycan türkcəsinin bir qolu olmasına baxmayaraq, həm xalis oguzca, həm də Anadolu ləhcəsinə olduqca yaxındır. Məsələn: Anadolu ləhcəsində torpaq yerinə “topraq”; irəli yerinə, “iləri” tələfiz edilir və ya qıpçıqça bir kəlmə olan yaxşı yerinə “yey” deyilir” (3, s. 37).

**Sunqur türkcəsi** İranın qorxorhalarının yaxın yerləşən Kirmanşah şəhərinin şimal-şərq hissəsində. Sunqur şəhərində danışılır. Sunqur türkləri monqolların dönməndə bu ərazidə yerləşmiş, burada onların dilları fars dilinə təsirinə məruz qalmış və tam assimiliyasiya olma təhlükəsi ilə üzülmüşdür. Sunqur türkcəsi “Azərbaycan və Aynallı türkcəsi arasında qalan və Azərbaycan dilinin bir dialekti hesab edilə biləcək dərəcədə oxşarlığı olan Sunqur türkcəsi” ilə bağlı G.Dörfer və C.Heyat birgə məqalə (1977) yazmışdır. A. Atıcı tərəfindən isə dissertasiya (2013) yazılmışdır.

B.A.Gökdağı qeyd edir ki, “Qaşqay türkləri ilə iç-içə yaşayan **Əhvərdi dilleri**nın sayı 40 min nəfər cıvarındadır. O.N.Tuna tək bir natiqin dilindən bu dialektin özünəməxsus xüsusiyyətlərini və Qaşqay türkcəsində fərqli cəhətlərini tədqiq edib (1987) öyrənmişdir” (1, s. 63).

**Xorasan türkləri və onların dili.** Xorasan türkləri indiki İran İslam Respublikasının şimal-şərqində Xorasan əyalətində məskunlaşmışlar və təqribən 2 mln nəfərdən ibarət bir toplumdur. Onlara maxsus olan Xorasan türkcəsi Oğuz qrupuna daxildir, Azərbaycan və türkmən dilləri ilə bir sıradə dayana bilən bir dildir. B.A.Gökdağı yazı: “Dörferə görə Xorasan türkcəsi əslinde XIV əsrədə anadoluda bir ədəbi dil olaraq mövcud idi. İndi isə sadəcə Xorasandakı türk şivələrində yaşamaqdadır” (1, s. 119). S.Tulu Xorasan türkcəsi ilə bağlı dissertasiya (2005) yazmış, Dörfer isə Hesça ilə birgə iki əsər yazmışdır.

**Türkmən türkcəsi** İranda Türkmenəshəra adlandırılan və Gülistanla Şimali Xorasan əyalətləri aralığında geniş bir ərazidə 2 mln cıvarında türkmən türkü yaşamaqdadır. Bu ərazidə yaşayan türkmənələr sənəti məzhabəbindənlər. Onlar da digər türklərin yaşıadığı tələyi yaşasa da, Türkmenistanda mövcud olan yazılı ədəbi dili özlərinin hesab etmişlər, lakin şifahi danışında fərqli dialektlər mövcuddur.

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsində “İran vətəndaşları ana dilində təhsil almaq hüququna malikdir” şəklində qeyd olunsa da, ermənilərə şamil edilir, amma türk toplumlarına aid edilmir. Buna görə də türk soyular öz ana dilində təhsil almaqdan, ana dilində kitab çap etdirməkdən məhrum edilirlər. Bir sözlə, İran türkmənələri üçün nə dövlət tərəfindən, nə də öz vəsaitləri hesabına qurulan bir dil öyrətmə kursu və ya mərkəzi mövcud deyildir.

İranda yaşayan türkmənələrin dilləri də az öyrənilmişdir. Yenə Dörfer və Hesça Günbəd bölgəsindən toplanan dil materialları üzərində tədqiqat apararaq çap etmişlər (1998). Bir də Z.Yıldırım (2008) və M.Ceylanın bu dilin bazi məsələlərinə həsr etdiyi dissertasiyaları qeyd etmək olar (1, s. 148).

**Xalac türkcəsi** Tehranın cənub qərbində Save, Qum, Eraq və Təfris ərazilərini əhatə edən Xalacistan bölgəsində məskunlaşan xalac türkləri özünəməxsusluqlarını qoruyub saxlamışlar, lakin digər ərazilərdə: Əfqanistan, Pakistan və Hindistanda yaşayanlar isə qaynayıb qarışaraq assimiliyasiya olmuşlar. Əfqanistanda yaşayanlar sünnidirlər.

Xalacistan ərazisində xalaclar 57 kənddə məskunlaşış və 30 min nəfərdən çoxdur.

Xalac türkcəsi Texlab və Herrab dialekti olaraq iki dialektə ayrılr.

Xalac türkcəsi yox olma təhlükəsindədir. “Xalac türkcəsi, digər bir çox türk ləhcəsi (Karay, Tuva, Şor, Altay və s.) təhlükədə olan dillər arasındadır. Gənc nəslin bilmədiyi, yaşılı nəslin danışlığı bu dildə (*Xalac türkcəsində - R.B.*) bu zamana qədər hər hansı bir yazılı əsərin olmaması Xalac türkcəsini getdikcə gerilətməkdədir” (1, s. 185).

Qeyd edək ki, F.Zeynalov Xalac türkcəsini Azərbaycan dilinin bir qolu hesab edir və bu dilin arqularla əlaqəsini qəbul etmir. “M.Kaşgarlı Xalac türklərini Arqu adlandırdırdı” (1, s. 186). “Xalac dilinin materiallarını elm aləminin tənqidində V.Minorsky olmuş; ancaq o, xalac türkcəsinin Azərbaycan türkcəsinin bir dialekti olaraq görmüşdür” (1, s. 187). Bu qeyddən sonra B.A.Gökdağı yazı ki, “Xalac türkcəsinin gerçek anlarında elmi kəşfi G.Dörfer, V.Hesça və S.Tezcan tərəfindən olmuşdur. 1968-ci ildə Xalacların yaşadığını bölgələrdə araşdırımlar aparan heyət daha sonra topladıqları materialları üzərində işləyərək çap etmişlər. Xalac türkcəsinə aid materiallar, qrammatika, tütğət, folklor mətnləri kitab olaraq Dörfer və onun yetirmələrinin adı ilə bağlıdır. Xalac türkcəsi ilə bağlı qədər 5 kitab və 36 məqalə yanan Dörfer və onun heyətinin Xalac türkləri və türkcəsi ilə əlaqəli ilk kitabı “Khalaj materials” adı ilə Indiana universitetinin nəşriyyatında çap edilmişdir (1971), Xalaccanın söz varlığını və dialekt atlmasını özündə cəmləşdirən əsəri isə 1987-ci ildə nəşr edilmişdir” (1, s. 187).

“İranda yaşayan türklərin standart yazılı dilləri mövcud deyildir. Ərəb əlifbası ilə yazılmış kitab və dərgilərdə məhəlli danışlıqlara daha çox rast gəlinməkdədir. İranda Azərbaycan və Türkmen türkçələrində yazılın az da olsa, kitab və dargı vardır. Qaşqay və Xorasan türklərinə dair bir az kitab da gözə çarpar. Xalac türklərinin isə yazılı ədəbiyyatı yoxdur” (1, s. 188).

Bir az da İranda türkoloji fealiyyəti ilə diqqət çəkən alimlərdən bəhs edək:

**Cavad Heyat.** Cavad Heyat böyük bir alimdir, onun türkologiyaya aid 300-ə yaxın elmi əsər və ya məqaləsi mövcuddur. Bunlara “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış” iki cilddə, “Azərbaycan şifahi xalq ədəbiyyatı”,

“Türklerin tarix və ədəbiyyatına bir baxış”, “Ədəbiyyatşünashlıq”, “İki dilin müqayisəsi”, “Türk dili və ləhcələrinin tarixi” iki cilddə və s. əsərlər aididir.

“Türk dilləri və ləhcələrinin tarixi. I kitab” (2) onun türkoloji fealiyyətinin ən dəyəri nümunəsidir. O bu kitabda qədim və zəngin tarixa malik türk dillərinin inkişaf mərhələlərini geniş şəkildə araşdırır. Müəllif müxtəlif qaynaqlara istinad etməklə, lap qədimdən başlayaraq, müasir dövrlər kimi türk dillərinin inkişaf prosesini izlemiş, keçdiyi inkişaf mərhələlərini konkret faktlar əsasında təhlil etmişdir. Əsərdə dil faktlarının təhlilində türk xalqlarının müstərək dil abidlərindən gətirilmiş nümunələrdən geniş istifadə olunmuşdur. Türk dillərinin ən qədim monumental yazılı abidləri olan Orxon-Yenisey dəs kitabları, “Divani-lügüt-it-türk”, “Qutadgu bilik”, “Dastani-Əhməd Hərami” və b. dil faktları baxımından araşdırımıya cəlb edilmişdir. Müəllif türk dillərinin təsnifatına, qurulmuş xüsusiyyətlərinə xüsusi diqqət yetirmişdir. Büyük və görən zəhmət hesabına ərsəyə gotirilmiş əsərdə türk dilləri vahid bir dıl qrupu kimi tədqiq olunmaqla yanaşı, türk dillərinin dialektləri da geniş şəkildə araşdırılmışdır. Türk dillərinin dialektlərinin leksik, fonetik, morfoloji və qrammatik xüsusiyyətləri diqqətçəkən bir səviyyədə tədqiq edilmişdir.

Cavad Heyatın “Türk dilləri və ləhcələrinin tarixi. II kitab” (3) əsərində və ya “Müasir türk dilləri və ləhcələri. Onların sinifləndirilməsi” kitabında XIX əsrdən etibarən Vilhelm Radlov, N.A.Baskakov, F.Zeynalov, Rəşid Rəhmati Arat və digər tədqiqatçı alimlər tərəfindən işlənmiş türk dillərinin sinifləndirmələri təkmilləşdirilmiş, etnik, coğrafi, tarixi xüsusiyyətlər nəzərə alınaraq daha mükəmməl və şəhəsi şəkildə oxucuya təqdim olunmuşdur.

Cavad Heyat İranda nəşr olunan “Varlıq” jurnalının 19-cu ildən tətbiq olunmuşdur. Pəhləvi rejimi dənəmində qadağan olunan tarixi kökü inkar edilən dildə belə bir jurnal yayılmamaq heç da asan iş deyildi”.

**Mirza Həsən Rüşdiyyə.** Soy etibarilə Azərbaycanlı olan Mirza Həsən Rüşdiyyə S.C.Pişəvərinin də qeyd etdiyi kimi, “Azərbaycan millətinin fəxr edəcəyi ən parlaq və tarixi simalardandır” (10). Onun maarif sahəsində görüdüyü işlər, oğlan və qızlar üçün açıldıq yeni əsilli Rüşdiyyə məktəbləri şəhəri bir tarixi hadisədir. Yəni o, 1888-ci ildə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi Azərbaycanda ilk dəfə olaraq olıbstan yeni sövi üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazılmışdır. Bir sözlə mənsub olduğu xalqının mərəfələnməsi üçün işlər görmüşdür. Lakin təbəssüf ki, onun da dövründə müraciət qüvvələr onun belə mütarəqqi işlərinə hər vəchla mane olmağa çalışırdılar. Hətta 1926-ci ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyasi vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik tərtəmisdir. II dünya müharibəsindən bugüna kimi bütün İran maarif və mədəniyyəti sahəsindəki diqqətələyi və yaddaşqan ən müüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu dövrədən onlara universitet və institut yaradılmışdır. Türk dilində 50-ə yaxın müxtəlif adda qəzet və jurnal, dərslik, bədii-ədəbiyyat nəşr edilmiş, kino-teatrlar təkiliş, radio stansiyası və radio xəbərləri komitəsi yaradılmış, milli qəhrəmanlarla: Səttar xana, Bağır xana, Xiyabanıya heykəller ucadılmışdır. Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və “Tərbiyat kitabxanası” Cənubi Azərbaycanın en böyük kitabxanalarıdır (8).

**Məhəmmədəli Fərzənə.** Məhəmmədəli Fərzənə 1923-cü ildə Təbrizin Çayqırğı məhəlləsində anadan olub. Atası Təbrizin köklü nəslindən, anası isə Qaradağda yaşayan Çobanlılar tayfasından olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedagoji kurslarda təhsilini fars dilində davam etdir. Professor Məhəmmədəli Fərzənə 2006-ci il yanvarın 17-də İsvəndə vəfat edib. O öz vəziyyətinə uyğun Təbriz şəhərində dəfn olunub. Nəşr olunmuş kitabları və məqələləri diqqət çəkir: “Bayatilar”, “Dədəmin kitabı”, “Təməssilər və məsəllər”, “Azərbaycan el səzləri”, “Azərbaycan el mahnları”, “Azərbaycan uşaq folkloru”, “Molla Nəsrəddin lətifələri”, “Azərbaycan aşığıları antologiyası”, “Mirza Bağır Hacizadənin çap olunmuş xatirələr”, “Ana dilimiz və milli vərliğimiz haqqında xatirələr”, fars dilinə tərcümələri və xeyli sayıda farsca yazdığı: “Zəbəni dəstur zəbanə Azərbaycan”, “Şəhriyar və Heydər Baba” “Azərbaycan dilinin qrammatikası”, “Fərəhəng Loğate Azərbaycan” və əsərləri göstərmək olar (11).

Son olaraq bir məsələni də qeyd edək ki, türkoloq və Toronto Universitetinin müəllimi Lala Cavanşir Amerikanın Səsinə müsahibəsində İranda Azərbaycanın türk dili və ədəbiyyatının hazırlığı vəzifəyini təyin etdir. Lala Cavanşir İranda türk dilinin kritik vəziyyətdə olduğunu öne çəkir. “Iran Azərbaycanında türkçe ilə bağlı ciddi problemlər zətən var. Dilin yasaq olması və bu dildə təhsilin olmaması özü-özültüyində bir çox problemin təməli olub. Buna oləvə olaraq, siyasi sistemin bündəcə ayırbılgı yaratdığı problemlərə biz də son zamanlarda bir şeylər qatmağa başlamışq. Bu problemlər gətirib dili kritik bir vəziyyətə çıxarıb. Bu səbəbələrə məsələyə diqqət yetirmək, bu məsələnin üzərinə düşünmək çox əhəmiyyətlidir”. Lala Cavanşir deyir ki biz dilimizi duyduğum halına gətirmişik. Bu dildə qəzəblənirik, bu dildə sevirik, bu dildə bayati deyirik, söyüş veririk, sevgi sözləri paylaşırıq. Amma artıq bu dildə düşünmürük. Artıq bütün ciddi məsələlərimizi başqa dilda, fars dilində dilsə gətiririk. O, İran Azərbaycanında türk dilinin funksiyasının duyğuları ifadə etməklə məhdudlaşdığını ifadə edir. “Biz həmişə deyirik ki, dil kimliyimizin teməlidir. Dil vərliğimizin evidir. Bunun na allama gəldiyinən fərqliyətik? Dil sadəcə dil deyil. Dil sadəcə bir ünsiyyət vasitəsi deyil. Bizim bütün kimliyimiz, vərliğimiz türkçəyə bağlıdır. Bizim dilimiz aradan gedərsə, heç bir məbarizəmiz, ister azadlıq üçün məbarizəmiz, artıq mərkəzdəki məbarizədən o qədər də fərqlənməyəcək. Bizi biz edən dilimizdir. Bu məbarizəni dilimiz üzərindən aparmaqdır. Bizi bu dildə düşünməsək, bu dildə problemlərimizi dilsə gətirə bilməsək, iqtisadiyyatımızı, siyasetimizi, ədəbiyyatımızı, çevre məsələlərimizi və köç məsələsini dənəşə bilməsək, artıq bu dildə vərliğim yoxdur” (7).

**Nəticə.** Bir sözələr məqalədə indiki İran ərazisində tarixən məskunlaşan türk xalqları və onların milli kimliyinin göstəricisi olan dillərinin mövcud vəziyyətindən bahs edilir. Türkələrin, xüsusişə çoxluq təşkil edən azərbaycanlıların

tarixi tələyi haqqındaki fikirlər sistemləşdirilir. Onların dilinə, ədəbiyyatına və digər mədəni irs nümunələrinə qoyulan qadağalar müvafiq olaraq təqdim edilir, münasibət bildirilir. Bütövlükda İranda türkologyanın tarixi, mövcud vəziyyəti və galəcək perspektivləri ümumi olaraq nəzərdən keçirilir. Bəzi türk toplumları və türkoloji fəaliyyətlər, məşğıl olan alimlərlə bağlı məlumat verilir.

### Istifadə edilmiş ədəbiyyat

1. Bilgehan Atsız Gökdag, Talip Doğan, İran'da türkler ve türkçe. Ankara: Akçağ, 2016, 396 s.
2. Cavad Heydər. Türk dilleri və լահօնların tarixi 1 k. Bakı: Təhsil, 2011, 352 s.
3. Cavad Heydər. Türk dilleri və լահօնların tarixi. II k. Bakı: Təhsil, 2011, 176 s.
4. Fahri Temiziyrek, Emrah Boylu. İran'da türkənin diliyi ve bugünkü // Hacettepe Üniversitesi Yabancı Dil Olarak Türkçe Araştırmalar Dergisi, 2011, Kış (2), s. 95-106 <https://dergipark.org.tr/tr/download/article-file/493525>
5. İsmayılova N. "Varlıq" jurnalı və Azərbaycan ədəbiyyatı (1979-1995-ci illər). Bakı: Nurlan, 2009, 136 s. [https://tunuz.com/storage/2011-her\\_konu/1057-Varliq\\_Jurnal\\_Ve\\_Azerbaycan\\_Edebiyatini-1979-1995-Nezelik\\_Ismayılova-Bakı-2009-144s.pdf](https://tunuz.com/storage/2011-her_konu/1057-Varliq_Jurnal_Ve_Azerbaycan_Edebiyatini-1979-1995-Nezelik_Ismayılova-Bakı-2009-144s.pdf) (22.02.2023)

### Internet resursları

6. Babayeva X.Q. İran qasqları və Azərbaycan türklərinin ortaçı dili və tarixini ümumi bəxş // [file:///C:/Users/User/Downloads/1672849411\\_elmi\\_tedqiqat-full-21-23.pdf](file:///C:/Users/User/Downloads/1672849411_elmi_tedqiqat-full-21-23.pdf) (03.03.2023)
7. <https://www.amerikaninresesi.org/a/lala-javanshir-in-iran-turkish-is-just-a-language-of-emotions-we-no-longer-think-in-it/6540430.html> (03.03.2023)
8. [https://az.wikipedia.org/wiki/C%C9%99nhi\\_A%C9%99rbavcan](https://az.wikipedia.org/wiki/C%C9%99nhi_A%C9%99rbavcan) (15.03.2023)
9. [https://tr.wikipedia.org/wiki/C4%F0ran\\_1%C9%3%BCRikleri](https://tr.wikipedia.org/wiki/C4%F0ran_1%C9%3%BCRikleri) (15.03.2023)
10. [https://az.wikipedia.org/wiki/1%C9%99n\\_R%C3%BCC%C5%9Fdiyy%C9%99](https://az.wikipedia.org/wiki/1%C9%99n_R%C3%BCC%C5%9Fdiyy%C9%99) (06.09.2023)
11. [https://az.wikipedia.org/wiki/M%C9%99nhi%C9%99mn%C9%99%C9%99li\\_F%C9%99zran%C9%99](https://az.wikipedia.org/wiki/M%C9%99nhi%C9%99mn%C9%99%C9%99li_F%C9%99zran%C9%99) (06.09.2023)

**Açar sözlər:** Cənubi Azərbaycan, türk xalqları, İran türkologiyası, türk və Azərbaycan dillerinə münasibət

**Key words:** South Azerbaijan, Turkic peoples, Iranian Turkology, attitude towards Turkish and Azerbaijani languages

**Ключевые слова:** Южный Азербайджан, тюркские народы, иранская тюркология, отношение к турецкому и азербайджанскому языкам

### The general situation of turkology in Iran

#### Summary

The article is devoted to the subject of Turks and Turkology in Iran. Iran has historically been the territory where Turkic communities settled. Even the Turks ruled this area for a long time. A number of Turkic peoples lived and are still living in the historical lands of Azerbaijan, which are now known as the territory of the Iranian state, and even in the historical territories of Iran itself. Among them are Khalaks, Turkmens, Qashgais, Khorasan Turks, Sungurs, Uzbeks, Azerbaijanis, etc. such Turkish societies can be shown. Azerbaijanis are the majority among them.

Since the Turkish dynasties were in power here until 1925, it can be said that there was no serious problem for the Turks and their language, literature and culture, but the policies carried out by the Pahlavis who came to power at that time, and their national belongings, kept everything under threat. Thus, Panfarcists became active and did things aimed at making Turkish communities forget their language, literature, culture and traditions. Thankfully, all such threats did not completely separate the Turks from their roots, and even today (even if they are subjected to political persecution) they are able to confirm their identity. Of course, these were made possible thanks to national-minded intellectuals and thinkers from among the people. Such issues are presented in the article.

### Общее состояние тюркологии в Иране

#### Резюме

Статья посвящена теме тюроков и тюркологии в Иране. Иран исторически был территорией, где селились тюркские общины. Даже турки долгое время правили этой территорией. Ряд тюркских народов жил и продолжает жить на исторических землях Азербайджана, которые сейчас известны как территория Иранского государства, и даже на исторических территориях самого Ирана. Среди них халаки, туркмены, кангайцы, хорасанские тюрки, сунгуры, узбеки, азербайджанцы и др. такие турецкие общества можно показать. Азербайджанцы составляют среди них большинство.

Поскольку турецкие династии находились здесь у власти до 1925 года, можно сказать, что для турок и их языка, литературы и культуры не было серьезных проблем, но политика, проводимая пришедшими к власти в то время пехлеви, и их национальное достояние держали все под угрозой. Таким образом, панфарцисты активизировались и предпринимали действия, направленные на то, чтобы заставить турецкие общины забыть свой язык, литературу, культуру и традиции. К счастью, все подобные угрозы не полностью оторвали турок от их корней, и даже сегодня (даже если они подвергаются политическим преследованиям) они могут подтвердить свою идентичность. Конечно, это стало возможным благодаря национальным мыслящим интеллектуалам и мыслителям из народа. Такие вопросы представлены в статье.

Rəyçi: dos. S.Abbasova